



## Coğrafiya dərslərinin

## tədrisində interaktiv təlim

## metodlarından istifadə


**D**ünya təcrübəsi göstərir ki, interaktiv təlim metodu dərsin keyfiyyətini artırmaqdə güclü vasitədir. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbəcici edir. İnteraktiv təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərkətmə fəaliyyətini daha da fəallaşdırır. İnteraktiv təlimin tətbiq edilməsi təhsil islahatının əsas məqsədlərindən biridir. Bu təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalasdırılmasına şərait yaratır. "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programında" göstərilən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə və integrasiya prinsiplərini həyata keçirməyə imkan verir.

VI sinif üçün nəzərdə tutulmuş coğrafiya dərsliyində yeni coğrafiya fənn programı məzmununa daxil olan bütün məzmun standartları reallaşdırılmışdır.

*Mövzu: "Yerin su və quru səthi"*

Alt standart 2.1.5

Mən mövzumu keçərkən əvvəlcə dərsin məqsədini şagirdlərə açıqlayıram.



Dünya xəritəsində iri quru parçaları və nəhəng su sahələrinin yerləşməsinə diqqət yetirin.

Sonra beyin həmləsi üsulu ilə motivasiya yaradıram. Sizcə bu halqlar nəyi öks etdirir? Bunun üçün plakat nümayiş etdirirəm. Sonra sinifdəki şagirdləri 4 qrupa bölmərəm. Onlara ayrı-ayrılıqla aşağıdakı sualları verirəm:

*Materik nədir?*

*Böyük su sahələri hansılardır?*

Həmçinin lövhədə BİBÖ üsulundan istifadə etməklə diaqram qururam. Mövzu barəsində əvvəlki biliklərinə dair sütunlarda siyahı tərtib etməyi tapşırıram.

**Bilirik.** Yer kürəsində ən böyük quru parçaları materiklər, ən böyük su sahələri okeanlar adlanır.

**Materiklər:** Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antraktidadır.

Dünya okeanı 4 hissədən ibarətdir: Sakit, Atlantik, Hind, Şimal Buzlu.


Sonra şagirdlərə bu mövzu ilə əlaqədar bilmək isdədiklərini 2-ci sütunda qeyd etməsini tapşırıram: Sahəsinə görə ən böyük materik Avrasiyadır. Dünyanın ən uca zirvəsi Comolunqma, ən böyük gölü Xəzər bu materikdədir. Ən kiçik materik Avstraliyadır. Avstraliya digər materiklərlə quru əlaqələrinə malik olmadığına görə özünə məxsus təbiətə malikdir. Afrika materiki 4 yarımkürədə yerləşir. Dünyanın ən böyük sahəsi Böyük Səhra bu materikdədir.

Odur ki, onların əlavə bilmək istədiklərini soruşuram.

Sonra şagirdlərə mövzuuya uyğun olaraq nəyi öyrəndiklərini bilmək üçün sualla müraciət edirəm.

Antraktida materiki nə üçün fiziki xəri-tələrdə ağ rəngli verilmişədir?

Materik və okeanları qruplaşdırın: Ekvatoridan şimalda və cənubda yerləşən materiklər və okeanlar, ekvator xəttinin kosidiyi materik və okeanlar. Cədvəli dəftəri-



Sadiq SADIQOV,  
Qəbələ rayonu, Vəndam qəsəbə  
1 nömrəli tam orta məktəbin  
coğrafiya müəllimi, Əməkdar müəllim

nizdə çəkin və tamamlayın.

Beləliklə Yerin su və quru səthi haqqında müfəssəl məlumatlar ümumiləşdirilərək cədvəli tamamlayıram.

Mətni oxuduqdan və əlavə vasitələrdə araştırma apardıqdan sonra əldə olılmış məlumatlar cədvəlin 3-cü sütununda qeyd olunur.

**Bilirik.** Yer kürəsində ən böyük quru parçaları materiklər, ən böyük su sahələri okeanlar adlanır.

**Materiklər:** Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antraktidadır.

Dünya okeanı 4 hissədən ibarətdir: Sakit, Atlantik, Hind, Şimal Buzlu.

**İstəyirik bilək.** Avrasiya materik 2 hissəyə, Avropa və Asiya qitələrinə bölündür. Şimali və Cənubi Amerika isə bir Amerika qitesindən ibarətdir. 6 materik və 6 qitə vardır. Onlar da Qədim və Yeni Dün-yaya bölünür.

**Öyrəndik.** Yer kürəsində su səthi 71%, quru səthi isə 29%-i təşkil edir. Okeanlardan ən böyüyü Sakit, Materiklərdən ən böyüyü Avrasiyadır. Avrasiya, Şimali Amerika ekvatoridan şimalda, Avstraliya, Cənubi Amerika, Antraktida ekvator-dan cənubda, Afrika isə şimal və cənubda yerləşir.

Şagirdlər mövzu ilə bağlı əvvəlki biliklərini yeni əldə etdiyi biliklərlə müqayisə edirlər. Sonra qruplara öyrəndikləri məlumatlara uyğun iş vərəqləri təqdim edirəm:

*İş vərəqi 1*

1. Okeanları sahəsinə görə qruplaşdırın.

2. Okeanları nə üçün Dünya okeanı adlandırırlar?

*İş vərəqi 2*

1. Materikləri sahəsinə görə qruplaşdırın.

2. Ən böyük quru sahələrini nə adlandırırlar?

*İş vərəqi 3*

1. Ən böyük Sakit okeanı sahəsinə görə qu-su sahələri ilə müqayisə edin.

2. Ən kiçik materik hansıdır, əsas səciyyəvi cəhəti?

Tapşırıqlar yerine yetirildikdən sonra qruplar iş vərəqlərini nümayiş etdirirlər, informasiya mübadiləsi aparırlar. Bu zaman digər qrup şagirdlərinə şərait yaratmaq lazımdır ki, onlara maraqlı gələn və eləcə də qaranlıq qalan məqamlar barədə qruplara sual verə bilsinlər.

Qiymətləndirmə apardıqdan sonra ev tapşırığı verərək dərsi yekunlaşdırıram.